

“Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır”. Bu sözləri iyulun 20-də jurnalistlar üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən Prezident İlham Əliyev jurnalistikamızın inkişafı ilə bağlı fikir, tövsiyə və məsləhətlərini açıqlayarkən bəyan edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafı


biz üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur. Beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir. Bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür.

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilərsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyat



“Jurnalistlər mənim köməkçilərimdir”

Prezident: Milli jurnalistikamız vətənpərvər olmalı, milli maraqlar hər şeydən üstün olmalıdır...



safına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfəri və Azərbaycan Mətbuat Sürasının sədri Əflatun Amaşov əvvəlcə dövlətimizin başçısına yeni bina barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın heyatində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident

İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz mətbuat işçiləri. Qarşıdan jurnalistlərin pəşə bayramı gəlir. Bu münasibətlə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.

Bu gözəl pəşə bayramı ərfəsində biz jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binaadır. Birinci binada artıq necə idi ki, jurnalistlər yaşayırdı. Biz indi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var və eyni zamanda, bu gün

yaltdan kecb sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.

Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna nəticə reaksiya verdim və məsələ etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik.

Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu araziyə “Jurnalistlər şəhəri” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhəri”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərini həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar.

Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dəniz mənzərəli binalar daha da prestijli sayılır. Bax, bu binalar həm dəniz mənzərəlidir, həm də ki şəhərin mərkəzində yerləşir. Buradan “Azneft”

meydanına maksimum 5 dəqiqəlik yoldur. Bu, bir daha onu göstərir ki, biz çalışırq jurnalistlər üçün ən yaxşı şərait yarıdaq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır. Əminəm ki, jurnalistikada böyük xidmətlər göstərmis, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar burada rahat yaşayaçaqlar.

O ki qaldı, jurnalistikamızın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə dəyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zamanədə bu, öz lüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.

Bu binalarda yaşayacaq və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da hec bir ayrışikliya yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir aile kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid əməl ətrafında birləşib. Bizdə olan inkişaf, sabit-

lik, amin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində gəyrənlik, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xosniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanı artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycanca çox böyük rəğbət var.

Mən tam aminəm ki, hər bir ölkənin inkişafı üçün demokratik və xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma eger cəmiyyətdə gözəl ab-hava, azadlıq yoxdursa, bu inkişaf yarımqıc ola bilər və ya dayanıqlı olmayıb bilər. Bizim üstünlüyümüz odanda ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki eger demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görürük ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas sərtir.

(Davamı səh. 8-də)



(əvvəlki səh. 3-də)

Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edərik ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərəcəsi. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanı tam təmin edilə bilər, heç bir məhdudiyyət yoxdur. Məna verilən son məlumatlara görə, Azərbaycan əhəlinin taxminən 80 faizli internet istifadəçisi. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzüldür, bezi hallarda bizi bezi qeyri-hökumət təşkilatları tənqid edir, hətta iftihar edirlər. Amma bu iftiharların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qarazlı mövqeydir. Bunun səbəbi də bellidir. Amma real vəziyyətdə baxdıqda biz hamımız görürük ki, Azərbaycanı söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanı cəmiyyətinə təmin olunur və təmin olunaçaqdır.

Azərbaycan bundan sonra da iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirik, bizim qısa müstəqil tariximiz özü göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədar də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan, ilk növbədə, öz müstəqil siyasətini qoruyub və möhkəmləndirə bilər, heç bir xarici təsir altına düşməyib. Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının inkişafıdır. Okean Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Biz böyük iqtisadi inkişafı nə qədər böyük məqaləyə icra etdik. Biz özümlü dünyaya artıq multikulturalizmin mərkəzi kimi tanıdıq və bu gün bu sahədə güclənmiş bir çox ölkələrdə öyrənirik. Yeni, əldə edilmiş bütün uğurların təməlinə bizim düşüncəmiz siyasətdir və o cümlədən demokratik cəmiyyətin formalaşmasıdır.

Jurnalists isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafı öz təhəllükləri verir. Cəmiyyətin inçiden, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm

“Jurnalistslər mənim Prezident: Milli jurnalistikamız vətənpərvər olmalı,



ki, mən bezi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzüldür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yeni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanlar narahat edən məlumatları haqqında mətbuatdan da xəbər tuturlar, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurulara yol verən şəxslər bilirlər ki, Azərbaycanı söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurat buraxsınlar. Ona görə jurnalistslər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, inçiden məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edə bilərsiniz.

Bu gün pəna bayramı əfrədənsiz jurnalistikamızın inkişafı ilə bağlı bezi fikirlərimi bildirmək istərdim. Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika haqqı əldə etməlidir. Bu gün siz də yaxşı bilirsiz

byaycanda bu istiqamətdə müsbətə doğru irəliləyir var.

Əlbəttə ki, jurnalistika mümkün qədər obyektiv olmalıdır. Çünki tam obyektivliyi nə ola bilər. Hər bir insan istəməz subyektivliyə də yol verir və curnalistslər də istisna deyil. Ancaq jurnalistslərin üzərində çox böyük məsuliyyət var. Onların sözü inçide də, problem yarıda da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahis edirik ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərsin. Bu da haqqıqatla, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir.

Son illərdə mən görürəm ki, Azərbaycanı jurnalistikası bu istiqamətdə daha da məsuliyyətlə, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatla, insanları aldatmaq, ləyaqətini aşağılayan, təhqir edici yazılara rast gəlmək

özünü yeni formalarla bürüzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yeni, ictimai rəyə, ictimai fikrə təsir etmək çəhdli cəhdlər. Buna necə etməli? Jurnalistika vəziyyətlə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Əlbəttə, ölkəmizdə problemlər, cəhdətlər, çəhdətlər, qüsuratlar var. Siz bunu isqandırırsınız və isqandırırsınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyə ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümlü xarici təsirdən qorunmalıyıq. Gənc nəsli qorunmalı ki, gənc Azərbaycanı müstəqil dövlət kimi inkişaf etsin. Çünki bizim tariximiz əfsuslar olsun elədir ki, biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin,



olar. Bu baxımdan bizim jurnalistslərimiz bəzi dırnaqları siyasi təsirləndirən daha da öndədir. Hesab edərik ki, jurnalistikamızda bu istiqamətdə müsbətə doğru gedən islahatlar davam edəcəkdir. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyilləri hökm sürdüyünü yaxşı xatırlayırdıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yeni, bezi mətbuat orqanlarında təhqir, böhtan və sərbəst əsas rol oynayırdı. Ancaq indi mən cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistslərin məsuliyyəti hesab edərik ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütlək əsəriyyəti sağlamlıq jurnalistikadır.

Digər məsələlər gəldikdə, hesab edirik ki, jurnalistikamız xarici təsirdən az olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan gətirdikə daha da güclənir, Azərbaycanın rolu neinki bələdə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılıqımız olmalıdır heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallıca bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir canın qüvvə təsir edə bilməz.

Ancaq Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək çəhdli də artır. Onlar

imperiyaalın tərkibində yaşamaq, müstəqil olmaq. Bu, istənilməz bizi psixologiyamıza da müəyyən dərəcədə təsir edib.

Bu gün biz müstəqil azad övlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Həmişə belə olmalıdır. Həmişə ölkəmizin tələbi Azərbaycan xalqının əlinde olmalıdır. Ona görə özümlü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə tələq etmək, bizi nəyəsə özümə etmək, məcbur etmək çəhdli kəsir. Səhdli əsəgi düşüb. O cümlədən ona görə ki, bu sayırların heç nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumaq, bunu etmək inçidir. Çünki biz bu gün cəmiyyətdə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yər tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır.

Biz xarici informasiya məkanını xaricimizə daha da genişləndiririk. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistslərvə evvelki görüşlərimdə də bunu demmişdim. Demisdik ki, daha çox xarici dillərdə



saytlar açılın, biz daha çox xarici informasiya məkanına çıxmaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilek. Əvvəllər belə imkanlar təsadüf yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edil-

məccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, biza başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan ne qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır. Bir çoxları bir

də böyük rol var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı həç vaxt bu işgəllə barımayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan siyasi qurumları siyasiçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meylli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai raydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır. Təsədüfi deyil ki, mənim sənəflərini çərçəvinədə imzalan sənədlərdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ

dir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasiçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işləndirirlər. Artıq bu işləmətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasi çərçəvinədə fəalliyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasiçilər daha da gücləndirilsin.

Bir gözə, aziz dostlar, mən bu gün bu fürsətdən istifadə edərək, jurnalistikamızın inkişafı ilə bağlı bəzi fikirlərimi sizlərlə bölüşmək istədim. Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məisət problemlərinin həlli

köməkçilərimdirdir”

milli maraqlar hər şeydən üstün olmalıdır...



miş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - ham bizi öz təsirini altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfəi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara maliklik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasi aparıcı. Çünki dövlət və media milli maraqların müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanınsınlar, daha çox hörmət etsinlər. Bizi ne qədər çox tanıyarlarsa, biza rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz

məsələni də xüsusilə qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava var. Bu, doğrudan da belədir. Biz buna öyrəşmişik. Bu, bizim üçün adı haldir. Ancaq bezi başqa ölkələrlə müqayisədə Azərbaycanda ictimai vəziyyət, fikir azadlığı və cəmiyyətdə hökm sürən ab-hava doğrudan da çox müsbətdir.

Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən götürürəm, bilərəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəllilə idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitənin inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərək, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrif edilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin

münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilmişdir. Bu, artıq o ölkələrin ictimai fikrinə yararlı dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox ısrarla, tekdilə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq isə, haqqı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşməndən çox narahət, demək olar ki, təsəvvüddür, döyüs meydanında məğlubiyətə uğrayıb, hüquqı müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və neinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclənən Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yərimiz media məkanı idi. Bu zəifliyi təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malik-

üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, is adam deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanında. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasına da heç bir gərəlmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizlərlə tezliklə üçüncü binanın açılısında görüşək. Sağ olun.

Merasimdə Metbuat Surasının sədri Əflatun Amaşov "Jurnalistlərin dostu" mükafatını Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı binanın istifadəyə verilməsini bildirən rəsmi lenti kəsib və mənzillərdə yaradılan sərailə tanış olub.

Bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmirlənib, sürətli internet,